

2018, № 1

Abid TAHİRLİ

Filologiya üzrə fəlsəfə doktoru

Nizami Ganjavi adına. Elâhiyyat. Institutu
habitahirli@gmail.com

*Bu iş Azərbaycan Respublikasının
Prezidenti yanında Elmin İnkişafı Fonduun
maliyyə yardımı ilə yerinə yetirilmişdir.
Oranı № EIF- KETPL-2-2015-1(25)-56/48/5*

ABAY DAĞLININ «DƏDƏ QORQUD» PYESİNDE TARİXİLİK VƏ MÜASİRLİK

Açar sözler: mühacirət ədəbiyyatı, dramaturgiya, Abay Dağlinın pyesləri, «Kitabi-Dədə Qorqud» eposu, «Dədə Qorqud» pyesi

Key words: emigration literature, drama, plays by Abay Daghlı, «Kitabi-Dede Gorgud» epos, «Dede Gorgud» play

Ключевые слова: эмиджационная литература, праматурия, пьесы Абая, Даглы, эпос «Кыйтаби-Деде Гүргүд», пьеса «Деде Гүргүд»

Dünya söz xəzinəsinin, bəşər bədii təfəkkürünün qədim və nadir incilərindən biri – «Kitabi-Dədə Qorqud» dastanından bəhs edərkən Xalq yazarı Anar yazır ki, hər hansı xalq – ədəbi irsi nə qədər zəngin olsa da bir, ya iki əsas kitaba, təməl kitaba, Ana kitaba malikdir. Belə baş kitab xalqın varlığını ən dolğun və bitkin şəkildə eks etdirir. Belə kitab xalqın mənliyini, mənşəyini, və məsləkini, təsdiq edir, keçmişini və gələcəyini müəyyənləşdirir, özlüğünü, bənzərsizliyini, fəlsəfi və əxlaqi baxışlarını, dünyagörüşünü və dünyaduyumunu, etik və estetik dəyərlərini göstərir, xasiyyətinin, məcəzinin, davranışının ən ince psixoloji çalarlarını açır, torpağın ətrini və rənglərini, dağlarının əzəmətini, meşəlerinin, çaylarının, bulaqlarının, sərinliklərin, cöllərinin, düzənlərin, cənəslisiv, cəyənlərin

Azərbaycan xalqının şah əsəri, Ana kitabı Dədə Qorqud dastanıdır [1, s.11]. Elə bu səbəbdəndir ki, şah əsərimiz, Ana kitabımız «Kitabi-Dədə Qorqudu»-nın təxəllüsi kimi, təriiximizin yədiyi yoldası, əlümimiz, ədəbiyyatımız.

ümumiyyətə, mədəniyyətimizin iman, uman, güman, dayaq yeri, xalqımızın qurur və ilham mənbəyidir. Dastan haqqında ölkəmizdə və xaricdə onlarla kitab, yüzlərlə məqalə, monoqrafiya, dissertasiya qələmə alınmış, dünya şöhrətli alımlar bu söz abidəsindən heyrənlilikla danışmışlar.

Dədə Qorqud dastanları həm də yeni-yeni bədii əsərlərin-povest, həkayə, pyes, poema və şeirlərin yaranması üçün də zəmin olmuşdur. Ə.Dəmirçizadə, Mikayıł Rzaquluzadə, Nəriman Həsənzadə, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Anar, Nəbi Xəzri. Səməd Behrəngi, Ə.Muğanlı, Məmməd Aslan, Dilsuz, Arif Abdullazadə, Eldar Baxış, Əjdər Fərzalı... kimi yazıçı və şairlərimiz dastan və onun boyları əsasında onlarca bədii nümunə yaratmışlar.

Ötən əsrin 50-ci illərindən sonra Oğuz türklerinin böyük abidəsi olan «Dədə Qorqud kitabı» rəssamların və heykəltəraşların da yeni yaradılmasına xatirəsi olmuşdur. Bu mənzərələrdən biri 1997-ci il aprel 20-də Bakı şəhərində keçirilmiş «Dədə Qorqud» dastanının 1300 ilüyinin 100. yıldönümü münasibəti ilə təqdim olunmuşdur.

Təbiidir ki, milli sərvətimiz kimi «Kitabi-Dədə Qorqud» dastanı da im mühacirlərin də maraq dairəsində olmuşdur. Dünya şöhrətli türkoloq professor Əhməd Cəfəroğlu bir sira məqalə və kitablarında dastana xüsusi “yeyi” təsvirmişdir. M. P. Çəşənliyev 1947-ci ilin «Tulxanlıda» nəşri tələrində «Azərbaycan mədəniyyət ənənələri» kitabında dastandan geniş bəhs etmiş, 1940-cı illərin sonu, 50 illərin əvvəllerində Sovet Azərbaycanında dastana münasibətin dəyişdiyi və onun əslində «xalq düşməni» elan edildiyi dövrde «Dədə Qorqud dastanları» [2, s.32], «Dədə Qorqud oğuznamələri» [3, s.23] adlı məqalələr yazmışdır.

Mühacirət ədəbiyyatının tanınmış nümayəndələrindən Abay Dağlının isə 1977-ci ildə əposun «Dirse xan oğlu Buğac xan boyu»nun motivləri əsasında 3 şərəf, 7 şəkildən iharat «Dədə Qorqud» pyesi.^[4] İşbu əzəm görmüşdür. Əlamətdar tarixi hadisələri, böyük şəxsiyyətləri bədii əsərlər vasitəsi ilə də yaşatmaq, təbliğ etmək Abay Dağlı yaradıcılığı üçün səciyyəvi cəhətlərdəndir. Dramaturq «Dədə Qorqud» pyesini də bu məqsədlə qələmə almışdır. Əsərə yazdığı «Dədə Qorqud» pyesi adlı girişdə A.Dağlı Sovet Azərbaycanında dəstəzlə, bəylik filmi yaradıldıqda xətti.

olduğuunu, şəqəf onun sonət dəyərini və idevəsini hilmədiyini, tarixi mövzularda qələmə alınan əsərlərin «günüümüzdə də faydalı» olduğunu vurgulayıv. *Və hənəfəti, və yəzənənədə, mənasəcəmim, təsərəfətənəzzi, yərəndəninqi* işlərinin

bəyən edir: «Dədə Qorqud filmi Azərbaycandakıların kəndilərinə görə bir girişimdir. Ən başda bizim ilgilənməmiz gərəkən bu böyük konumuzu bir əmla əvvəlyə həm tərif, həm də xanın hərəkətindən, daha iyi, canlandırmak başlıca qayəm oldu. Pyesəc «Wîsə xan oğlu Bölgəç» nəzəryəsinə qədəh illik ziyaflət, qara çadır ugursuzluğu və Boğaçın yetişməsi konu edilmiş, ötəki hekayələrinə sinir saldıruları və savaşlarından bəzi örnəklər göstərilmişdir. Hekayələrin ön sözündə: «...Oğuzun ol kişi tamam bilicisi idi... Oğuz kavminin müşkülüñ həll edərdi... Hər nə iş olsa Qorqud Dədəyə danışmadan islamazlardı...» – devə tamidilan Dədə Qorqud səhnədə eyni olqun kişiliyi ilə canlandırıla bilmışsa, mənim bu əsərə bəslədiyim ümidi də canlanmış olacaqdır. Tarixi gerçəklərə bağlı qalmaqla bərabər, olaylar yerinə görə genişləndirilmiş, əsərin teatroculuq baxımından etkili olmasına çalişılmışdır. Hekayələrdəki nəşirin, nazimli və səcili ifadələrə uyğun olaraq, özəlliklə Dədə Qorqudu bu şəkilde konuştururdum. Dədə Qorqud çox dəfə sözlərini bir sıra misralarla süslüyor» [4, s.3]. Müəllif sonda əsərin «həm düşündürүү, həm də bəzi folklor göstəriliyiyle əyləndirici» ola biləcəyinə ümidi etdiyini bildirir.

Məlum olduğu kimi, Drezden və Vatikan kitabxanalarından təpişan «Kitabi-Dədə Qorqud» dastanları X-XI əsrlərdə Azərbaycanda cərəyan edən hadisələrlə səsləşir və onlar on iki boyda əks olunmuşdur. A.Dağlının pyesində dramatik süjetin əsasını «Kitabi-Dədə Qorqud»un «Dirse xan oğlu Buğac xan boyu» təşkil etsə də, digər boyaların bəzi epizodlarından da yeri gəldikcə, istifadə olunmuşdur.

A.Dağlı bütövlükdə eposun, xüsusən də «Dirse xan oğlu Buğac xan boyu»nun ideya və məzmunundan yaradıcılıqla bəhrələnmiş və nəticədə yeni bir əsər yaratmağa müvəffəq olmuşdur. Dastanda olduğu kimi pyesdə də həşicə ideya, qəhrəmanlığın, yurd sevgisinin, ailəyə həqiqiliğin, sədaqətin, dostluğun, birliyin, humanizmin, namus, qeyrət, ləyaqət kimi əxlaqi, milli-mənəvi dəyərlərin tərənnümü, təqdiri və təbliğidir. Dədə Qorqud el ağsaqqalı, ozandır, soydaşlarının xeyir-şər işlərində onların yanında olur, onlara doğru yol göstərir, öyünd-nəsihət verir, birlilik, möhkəmlik, hünər və qələbələr üçün dualar edir. Pyesin I pərdəsinin I səhnəsində Dədə Qorqud Dirse xanın istəyi ilə gənc igidə advermə mərasimindədir. Onun fikrincə, hər igidi adına layiq olmalı, adlılar sırasında yerini bulmalı, igidiyyi hər tərəfdə duyulmalıdır [4, s.2]. Sürüyə hücum edən qurdalar qarşısında çobanın, hətta köpəklərin aciz qaldığını görən gənc qoyun-quzunu qurdlardan xilas edir. Odur ki, Dədə Qorqud ona Qurdər adını verir və üzünü ona tutub deyir: «Barışda şımsık kimi parlər, Savaşda ildırım kimi gələr». Həyata da dair uşkulər: «Mənim arzəm Üç ləhiməm Üç ləmər Üç» [4, s.3,4].

Pyesin I pərdəsinin VI səhnəsində Dədə Qorqud Bayındır xanın qo-nağıdır. Yeri gəlmışkən qeyd edək ki, eposda olduğu kimi, pyesdə də Əğuz xanının bayraqı Bayındır xan hadisələrinin tərkəzindədir. Ətrafında kılın, xusuşu iki vəzirinin, rəfsiz, biliksiz olduqlarından, yalnız əmr vermək zəhniiyyəti ilə yaşamalarından, yurdlarını yaxşı tanımadıqlarından, savaşda arxada qaldıqlarından Dədə Qorquda şikayətlənən Bayındır xan ondan yardım istəyir. Dədə Qorqudla vəzirlərin üzləşməsi səhnəsi maraqlı və iibratımızdır. Yurd yerləri, türk tayfaları ilə bağlı sade sualları cavablaşdırma hilmayın, vəzirlər, ətrafda qalmalarını təməlcək hərəkət etməyələr, nər vəchlə Dədə Qorqudu gözdən salmağa çalışır, düşmənlərlə əlbir olmaqdə ittihad edərək onu şərəməkdən belə çəkinmirlər. Dədə Qorqud isə müdrik, ağıllı fikirləri ilə vəzirləri utandırmaqla kifayətlənmir, Bayındır xana da tövsiyələrini bildirir:

Yurdunu sevməzsə böyük hökmədar,
Bilməm ki, nasıl bir böyüklüyü var.
Başda olan kişi yol açmalıdır.
Ətrafa hər zaman nur saçmalıdır.
Yerdən kin saçarsa ətrafdakılar
Düşməyə məhkumdur yüksəkdəkilor [4, s.10].

Dədə Qorqud öyünd-nəsihətlə də kifayətlənmir, hətta Bayındır xana da xəbərdarlıq edir:

İşı eleştirən dinlənmiyorsa,
Kişi hızla düşər, Xan belə olsa [4, s.15].

A.Dağlı vəzirlerim təmsilində yaftaq, qurxaq, kütbehym, xalqdan uzaq saray məmurlarını təqnid edir, onları ədalətli olmağa, fitnə-fəsadlara yol verməmeye çağırır. Bayındır xanın məclisə dəvət edilənlərin övladlarının qız, yoxsa oğlan olduğunu, yaxud sonsuzluğuna görə qonaqlar arasında aynı-seçkililik edərək müxtəlif – ağ, qara, qırmızı çadırlarda yerləşdirməsi Dədə Qorqudu kədərləndirir və vəzirlərə hiddətlə «aynicalık üçün nə mümkünə edin... Bayındır xan da nə qədər rəng sevərmiş, mən onun hüzuruna bir daha çıkmam» [4, s.17], – deyir və məclisi tərk edir.

Pyesdə erməni, gürcü və rumların simasında torpaqlarımıza göz di-kənələrin hərisliyi, xəyanəti, eyni zamanda, qorxaqlığı göstərilir və ifşa olunur. Bu hıyəggət və məkrli təqollar xəyallarla, bos, xülvələrlə yaşa-yır, tırı-qırılırları ilə rəqib olsalar da, türklərə qarşı 'neyvanı mülət, düşmənəci-uk' onları viraşdırır. Onları türk tayfaları arasında nifaq düşəcəyini səbir-sizliklə gözləyir, bu zaman hücumu keçib istəklərinə çatacaqlarına ümid edirlər. Türkler döyüdən qorxmurlar, eyni zamanda qonşularla süh şərai-

tində yaşamaq isteyirlər. Abay Dağının bu ideyası Dədə Qorqudla Dirse xanın diałoqunda qabaq verilmişdir. Düşmənlerin birləşərək húcuma keçməsindən qəzəblənen Dirse xan göstəriş verir:

- Peki, istərlərse birləşsinlər. Haydi, hər kəs vəzifə başına. Yerində saymaq düşmənə bir fırsat sağlar. Kəndimiz hızla irəliləyəcəyiz. Saldırıqan düşmənə qarşı ən iyi cavab budur. Çabuk olun. Həmən hərəkətə başlıyoruz [4, s.32].

Dədə Qorqud Dirse xana təklif edir ki, qılıncañdan əvvəl sözlər işə düşsün, öncə düşmənlerin nə istədiklərini biliç. Dirse xan:

- Nə istədikləri çox eskidən bəlli dir. Yerlərdə sürünenlər bizim Ağrı dağımıza dırmanmaq istiyorlar, - deyir və bildirir ki, biz hər savaşdan öncə barış istədik, fəqət, onlar qılinci üstün tutdular. İş qılınclıq oldu [4, s.32].

Dədə Qorqud inadından dönmür və düşmənlə sülh danışqları aparmaq üçün Dirse xani razi salır. Xəbis niyyətli düşmənər isə Dədə Qorqudun - türklərin xoş məramını, sülh təklifini diqqəti yayındırmaq, vaxt qazanmaq üçün atılan addım kimi başa düşür və barış təklifini redd edirlər. Dədə Qorqud onları nifrətlə sözür və hiddətlə söyləyir: «Demək ciddiyətən bu qədər uzaq və saldıraqanlıqda bu qədər həvəslisiniz. Fəqət unutmayınız ki, bizim dağlarımıza göz dikənlər dərin uçurumlara yuvarlanır-

məyə səsləyir: «Hah, igidlərim!.. Hah, aslanlarım!.. Hazır olun, qızlar. Nərədə yaralı görürsəniz, həmən koşacaksınız [4, s.34]. Bayındır xanın arvadı Bürə Xatun da döyüş meydانıdadır, o da igidlərin yardımına gəlmışdır. Bu obraz da cəsarətli, ağıllı fikirləri ilə yadda qalır. Vəzirlərin Dədə Qorquda qərəzli münasibəti onu qəzəbləndirir: «Mən kəndim sizin həpinizə nifrət ediyorum. Bir gün siz də buradan rədd olub gedəcəksiniz. Xəberiniz ola. Biliyorum, Dədə Qorqud sizin o qara nifrətinizə görə burada qalmadı. Sazının və sözünün zövqünə doyamadık. Dünyada bir akıllı kişi ilə şərəflənmişdir. Onun mənəvi inayətindən bizi yoksul buraktınız. Siz anlıyamıyzsunuz ki, o yalnız Dədə Qorqud deyil, şanlı Atalarımızın bu gün yaşayan canlı bir ruhudur. Siz kim oluyorsunuz? Ona qarşı bir heç. Kəndinizi çox böyük görüyordunuz. Onun böyüklüyü qarşısında alçalıb birdən-birə nə qədər küçülcəyinizdən qorxdunuz. Makamınızdan başqa düşündüyüünüz bir şey yoxdur. Fəqət bakalım orada nə qədər qala bileyəcəksiniz. Həpinizə nifrət!.. Bir daha nifrət!.. Dədə Qorqud nə demişdi? Eşitmədinizsə eştiriniz?

*Xain insanoğlu ulur, qurd olur.
Ona nifrət edən bütün yurd olur» [4, s.23].*

5. Cahbarlı N. Abay Dağlıının mülhaçırat dövri yaradıcılığı. Baku, "Elmi", 2009.
6. Tahirli A. Şuşalı, Şuşasız Abay Dağlı. «525-ci qəzet», 4 iyun 2014.

Abid Tahirli

HISTORICITY AND MODERNITY IN THE PLAY «DEDE GORGUD» BY ABAY DAGHLI

Summary

Abay Daghlı (Jamil Ibrahim oglu Aghayev – 1906, Shusha – 1989, Adapazari (?)) was the most famous dramatist in the emigration literature. The main idea of his «Dede Gorgud» play which was written in 1977 based on «Dirse khan oglu Bughaj khan boyu» motifs of «Kitabi-Dede Gorgud» epos is to praise, and propagate moral, national-moral values such as heroism, love of the country, family affiliation, loyalty, friendship, unity, humanism, honor and dignity.

The play is analyzed widely in the article, it is emphasized its content, its direction, its relevance and importance.

In «Dede Gorgud» play which is consist of 3 scenes and 7 drawings is made some judgments and based on challenges of mastery, the peculiarities of the images, the features that combine and distinguish them and extract scientific-theoretical savings.

Абид Тахирли

ИСТОРИЗМ И СОВРЕМЕННОСТЬ В ПЬЕСЕ «ДЕДЕ ГОРГУД» АБАЯ ДАГЛЫ

Резюме

Данная статья посвящена пьесе «Деде Горгуд», написанной приобретшим известность в эмиграционной литературе как драматург Абаем Даглы (Джамиль Ибрагим оглы Агаев – 1906, Шуша – 1989, Адапазары (?)) по мотивам рассказа «Дирсе хан оглы Бугач хан бою» эпоса «Китаби Деде Горгуд». В статье подробно анализируется содержание, направление идеи, подчеркиваются актуальность и сущность произведения.

В статье делаются выводы о художественных проблемах пьесы «Деде Горгуд», состоящей из трёх актов и семи сцен, а также о своеобразных характеристиках образов и особенностях, которые их объединяют и различают. В статье члены «Учреждения научно-теоретические заключения», которые внесли вклад в творчество Абая Даглы, а также в эмиграционное литературоведение.